


**İsmayıllı rayon mərkəzi kitabxanası 1947-ci ildə yaradılmışdır. Bəsi-rə xanım İsmayılovanın dediyinə görə, rayon kitabxanasının açılışında o zaman xalq yazıçısı Süleyman Rəhimov, xalq şairi Səməd Vurğun kimi insanlar da iştirak etmiş, şəxsi kitablarını kitabxana-haya hədiyyə etmişlər.**



# Oxucu-

## kitabxanaların iftixar və şərəfi

**U**zun müddət Bəsi-rə xanım bu kitabxananın müdürü, həm də kənd kitabxanalarının metodisti olmuşdur. O, otuz ildən çox mərkəzi kitabxanaya rəhbərlik etmişdir. 1981-ci ildən mərkəzi kitabxana rayonun kənd kitabxanalarını özündə birləşdirərək, 1974 - cü ilin MK qərarına əsasən Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır.

MKS yaradılandan sonra mərkəzi kitabxana öz iş funksiyasını daha da genişləndirmişdir. Artıq 28 ildir ki, kənd kitabxanaları mərkəzləşmə şəraitində işləyir və fəaliyyət göstərir. Keçən il kitabxanalarda cəmi 486624 nüsxə ədəbiyyat olmuşdur. Bunlardan 69485 nüsxəsi latin qrafiklidir ki, bu kitablardan da 27754 oxucu istifadə etmişdir. Bu il əvvəlki ildəkindən 1928 nəfər oxucu çox olmuşdur. Oxuların əksəriyyəti 10-30 yaşlı uşaq və gənclərdən ibarətdir. Çox təəssüflə deməliyəm ki, yaşlı oxuların sayı azdır.

İnsanların elmi dünyagörüşünün formalaş-

dırılmasında, mənəviyyatının zənginləşməsinde, hər bir insanların mədəniyyətinin yüksəlməsində kitabın, jurnalın və qəzetiñ rolü danil-mazdır. Hər bir insanın mənəvi alımı vardır. İnsanlar gördükleri işi bilik, bacarıq və mədəniyyətinə əsasən görür. Bunları isə biza müəllimlərlə yanaşı kitablar öyrədir. Ona görə də kitablar və kitabxanalar əslində məbədgah hesab edilir. O insanları xoşbəxt hesab edirəm ki, onlar bu məbedəgahlarda çalışırlar. Xalqa kitabla xidmət göstəirlər.

Ölkəmizdə kitabxanaların işini yaxşılaşdırmaq, gücləndirmek məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 12 mart 1999-cu ildə "Kitabxana işi haqqında" 145 sayılı fərman imzalamışdır. Məhz bu fərmandan sonra ölkədə dövlət kitabxanalarına qayğı və köməkliliklər güclənmişdir.

Bu fərmandan sonra ardıcıl olaraq kitabxana işinə dair dövlət rəhbərlərinin bir sıra sərəncamları verilsə də, bu sərəncamlar içində 2004-cü ilin yanvar ayında verilmiş latin qrafikli ədəbiyyatların kitabxanalar üçün

yenidən nəşrinə dair olan sərəncam ən ənənəvi sərəncam hesab edilir.

Bu sərəncamda respublika prezidenti, möhtərəm İlham Əliyevin kitabxanalara olan qayğısı öz əksini tapır. İsmayıllı rayon MKS üzrə kitabxanalarda latin qrafikali ədəbiyyatların sayı 70 mindən çoxdur. Bu kitabların oxunuşu isə üç dəfədən çox, 237250 nüsxə olmuşdur.

Kitabların təbliği ilə əlaqədar kitabxanalarında müxtəlif səpkidə tədbirlər keçirilir. Məsələn, Mərkəzi kitabxanada belə tədbirlərin keçirilməsi daha aktualdır. Belə tədbirlərdən "Hüseyin Arifin anadan olmasının 85 illiyi ilə əlaqədar ədəbi-bədii gecə", İslə Məlikzadənin həyat və yaradıcılığına aid məruzə, yeni nəşr olunmuş ədəbiyyatlar haqqında "kitab icməli", Cəfər Cabbarlinın 110 illiyi ilə əlaqədar "Həmisiyəyarş böyük sənətkar" başlıqlı sərgi, "Milli mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu" mövzusunda məruzə, "Regionların sosial-iqtisadi inkişafı", "2009-cu il - Uşaq ilidir", "Rayonumuzun şair və yazıçıları" başlıqlı sərgilər, "Diyarşünaslıq" güşəsi və yeni ədəbiyyatların sərgisi yaradılmışdır.

Bu kimi tədbirlərin təşkili oxucuların kita-ba, kitabxanaya olan marağını artırır. Hal-hazırda Mərkəzi kitabxanada oxucuların sayı 1625 nəfər, kitab verilişi isə 23950 nüsxə olmuşdur.

Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Uşaq kitabxanasında da uşaq və gənclərə layiqli kitabxana xidməti göstərilir. Kitabxanada ardıcıl olaraq müxtəlif mövzuda tədbirlər keçirilir. Belə tədbirlərdən "Müştəqillik tarixi nailiyyətimizdir" mövzusunda oxular konfransı, "Yaddan çıxmaz Qarabağ" başlıqlı sərgi, Cəfər Cabbarlinın 110 illiyi ilə əlaqədar sərgi, İsmayıllının şair və yazıçılarının kitablarının sərgisi, Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə sərgi və ədəbi - bədii gecə, "Dilimiz - Milli varlığımızdır" mövzusunda ədəbi - bədii gecə keçirilmişdir. Lakin burada fəal oxucuların əl işlərindən ibarət olan sərgi daha diqqətə layiqdir. Kitabxanada oxucuların sayı hazırda 1506

nəfər, kitab verilişi isə 23221 nüsxədir.

Kitabxanalarda oxucu tələbatını ödəmek məqsədi ilə bu gün minimum şərait vardır. Yəni hər bir kənd kitabxanasında belə yeni kitablar var. Lakin nədənsə insanlar mütləkə mədəniyyətdən uzaq düşmüşdür. Kitaba olan məraq azalmışdır.

Danılmaz faktdır ki, bu gün kitabxanalarda dövri mətbuata, iqtisadiyyata, kənd təsərrüfatına, elmi-texniki ədəbiyyata, xüsusilə uşaq ədəbiyyatına ciddi tələbat vardır.

Keçmişdə kitabxanaların iftixar və şərəfini nadir və dəyərli kitabların olmasında görümüşdür bir sıra alımlar. Sən demə, kitabxananın iftixar və şərəfi kitab yox, oxucudur. Əgər kitabxananın oxucusu varsa kitabxana, oxucusu yoxdursa kitab anbarı adlanır.

Dövlət kitabxanalarında 20 ildən çox çalışan fəal kitabxana işçiləri az deyildir. Belə təcrübəli kitabxanaçılarından Səbirə Seyidova, Şüküfə Səmədova, Rəna Süleymanova, Kövsər Abbasova, kənd kitabxanaçılarından Kicikxanım Şirinova, Güllü Dadaşova və Nübar Hüseynova öz işində fərqlənir.

Bu günün aktual məsələsi kitab anbarını kitabxanalara çevirməkdən ibarətdir. Odur ki, bu ilin yanvar ayından sonra Qusençə, Göytəpə, İstisu və Zərnəvə kitabxanalarının işçiləri dəyişdirilmişdir.

Kitabxanalara nəzarət gücləndirilmiş, oxucular üçün şərait yaradılmışdır. Dövlətimizin qarşısında elektron kitabxanalar yaradılması məsələsi program şəklini almışdır. Bu ağır məsələ ilə əlaqədar kitabxana fondlarından istifadəyə yararsız ədəbiyyatlar təmizlənir. Kitabxanalarda ən aktual ədəbiyyatlar qorunub saxlanılır.

● H.HACIYEV,  
İsmayıllı rayon  
MKS-in direktoru